

AZƏRBAYCAN DİLİ

(dövlət dili)

Program fənn kurikulumu üzrə təlim nəticələrinə uyğun olaraq V-XI sinif dərslikləri əsasında hazırlanmışdır.

İmtahanda fənn kurikulumunun Azərbaycan dili (dövlət dili) fənni üçün müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı”) məzmun xəttinə aid alt standartların hamısı üzrə bilik və bacarıqların yoxlanılması mümkün deyil. Bəzi alt standartların tələblərinin yoxlanılması üçün müəyyən vasitələr tələb edildiyindən onlarla bağlı tapşırıqlardan istifadə olunması məqsədə uyğun hesab edilmir.

İmtahanda məzmun standartlarının təlim nəticələrində nəzərdə tutulmuş tətbiqetmə, tədqiqetmə, əlaqələndirmə, uyğunluğu müəyyən etmə, fərqləndirmə, fikrini sxemlər, cədvəllərlə ifadəetmə, mühakiməyürətmə, əsaslandırma bacarıqlarının sistemli şəkildə nümayiş etdirilməsi tələb olunur.

Program 3 (“Dinləyib-anlama”, “Oxu”, “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi üçün verilmiş materialları əhatə edir.

“Oxu” məzmun xətti ilə bağlı, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir: mətnəki sözləri orfoepik qaydalarla uyğun oxumaq, mətnəki əsas fikrə uyğun fakt və hadisələri müəyyənləşdirmək, mətnəki əsas nitq hissələrini qrammatik mənasına görə izah etmək, mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) müəyyənləşdirmək, mətnəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiqləşdirmək, mətnəki fikirlərə münasibət bildirmək, mətnəki söz və ifadələrin kontekstə uyğun mənasını izah etmək, məqsəd və intonasiyaya görə cümlələrin növünü müəyyən etmək, mətnəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirmək, mətnəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah etmək.

“Yazı” məzmun xətti üzrə, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir: topladığı fakt və məlumatlara əsasən plan tərtib etmək, sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda durğu işarələri qaydalarına əməl etmək, mətnin hissələri arasında əlaqələri müəyyənləşdirmək, əsas nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl etmək, nümunələrdən istifadə etməklə fikirlərini əsaslandırmaq, nitq hissələri ilə bağlı yazılış və durğu işarələri qaydalarına əməl etmək, həmcins üzvlər, əlavələr, xıtab və ara sözlərlə bağlı durğu işarələri

qaydalarına əməl etmək, məntiqi ardıcılılığı gözləməklə özünün və başqasının yazısını təkmilləşdirmək, mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə etmək, üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni təkmilləşdirmək, üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazmaq, durğu işarələri qaydalarına əməl etmək.

“Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, aşağıdakılara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir: dinlənilən mətnədəki əsas fikri müəyyənləşdirmək, əsas fakt və hadisələri seçmək, qruplaşdırmaq və ümumiləşdirmək, fikrin məntiqi ardıcılığını müəyyənləşdirmək, dinlənilən mətnin məzmununu şərh etmək, buradakı fikirlərlə bağlı mühakimə yürütmək.

Azərbaycan dili (dövlət dili) fənni üzrə təhsil programında (kurikulumunda) “Dil qaydaları” məzmun xətti nəzərdə tutulmasa da, “Oxu” və “Yazı” məzmun xətlərinə aid alt standartlar içərisində dil qaydaları ilə bağlı tələblər də öz əksini tapmışdır. Dil qaydaları üzrə, əsasən, aşağıdakılara bağlı bilik və bacarıqlar nümayiş etdirilməlidir:

Fonetika. Saitlərin növləri. Bəzi saitlərin uzun tələffüzü. Qoşasaitli sözlərin yazılışı və tələffüzü. Bəzi sözlərdə “o” saitinin [a] kimi tələffüz edilməsi. Bir qrup qoşasaitli sözlərin tələffüzündə [y] səsinin artırılması. Ahəng qanunu. Sözə qalın və incə saitlərin bir-birini izləməsi. Vurğu. Samitlərin növləri. Qoşasamitli sözlərin yazılışı və tələffüzü. Qoşa “tt”, “pp”, “kk”, “qq” ilə yazılan sözlərin tələffüzü. Qoşa “yy” ilə yazılan bəzi sözlərin tələffüzü. Qoşa “ll”, “zz”, “ss” və s. ilə yazılan sözlərin tələffüzü. Söz sonundakı “q”, “k” samitlərinin tələffüzü. Sonu “m”, “n” ilə bitən sözlərə artırılan “-dan²” şəkilçisinin yazılışı və tələffüzü. Sözün fonetik xüsusiyyətləri.

Leksika. Sözün leksik mənası. Sözün həqiqi və məcazi mənası. Çoxmənalı sözlər. Omonimlər. Sinonimlər. Antonimlər. Frazeoloji birləşmələr.

Sözün tərkibi. Kök və şəkilçi. Sözün tərkib hissələri. Leksik və qrammatik şəkilçilər. Şəkilçilərin yazılışı.

Söz yaradıcılığı. Sözün quruluşca növləri. Sadə, düzəltmə, mürəkkəb sözlər. Mürəkkəb sözlərin yazılışı. Eyniköklü sözlər.

Morfologiya: Əsas və köməkçi nitq hissələri.

İsim, onun əşyanın (varlıqların) adını bildirməsi. Tək və cəm isimlər. Ümumi və xüsusi isimlər. Xüsusi

isimlərin böyük hərfə yazılması. Bəzi xüsusi isimlərin dırnaq içərisində yazılması. İsmiñ halları. Saitlə başlayan şəkilçinin təsirindən söz sonundakı “q” samitinin “ğ” samitinə, “k” samitinin “y” samitinə keçməsi. İsmiñ mənsubiyətə görə dəyişməsi. İsmiñ şəxsə görə dəyişməsi.

Sifət, onun əşyaya aid əlamət və keyfiyyət bildirməsi. Sifətin işlənmə yeri. Sifətin mənaca növləri. Keyfiyyət bildirən sifətlər. Əlamət bildirən sifətlər. Sifətlərin yazılışı.

Say, onun əşyaya ilə bağlı miqdar və sıra bildirməsi. Sayın mənaca növləri: miqdar və sıra sayıları. Miqdar sayılarının növləri: müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları, kəsr sayıları.

Əvəzlik, onun əsas nitq hissələrinin yerində işlənməsi. Əvəzliyin məna növləri. Şəxs əvəzlikləri. “O” və “bu” əvəzliklərdən sonra vergülün işlədilməsi.

Zərf, onun hərəkətlə bağlı olması. Zərfin mənaca növləri. Tərzi-hərəkət zərfləri. Zaman zərfləri. Yer zərfləri. Kəmiyyət zərfləri.

Feil, onun əşyanın hərəkətini bildirməsi. Feilin zamanları. Keçmiş zaman. İndiki zaman. Gələcək zaman. Təsdiq və inkar feillər. Feilin şəxsə görə dəyişməsi.

Köməkçi nitq hissələri.

Qoşma köməkçi nitq hissəsi kimi. Qoşmaların yazılışı.

Bağlayıcı cümlə üzvləri və cümlələr arasında əlaqə yaranan köməkçi nitq hissəsi kimi. Bağlayıcıların yazılışı və onlarla bağlı vergülün işlənməsi.

Ədat sözlərin və cümlələrin təsir gücünü artırıran köməkçi nitq hissəsi kimi. Ədatların yazılışı.

Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi kimi. Modal sözlərin cümlədə yeri, yazılışı və onlarla bağlı vergülün işlənməsi.

Nida hiss və həyəcan bildirən köməkçi nitq hissəsi kimi.

Sintaksis. Söz birləşməsi. Söz birləşməsinin növləri. İsmi birləşmələr. Feili birləşmələr.

Cümlə. Məqsəd və intonasiyaya görə cümlənin növləri: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi.

Cümlə üzvləri. Mübtəda və xəbər cümlənin baş üzvləri kimi. Mübtədanın cümlədə yeri. Xəbər. Heç bir suala cavab verməyən *var*, *yox*, *lazım*, *mümkün* və s. sözlərin xəbər kimi işlənməsi. Mübtəda və xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması. Cümlənin ikinci dərəcəli üzvləri. Tamamlıq. Təyin. Zərflik. Zərfliyin məna növləri.

Həmcins üzvlər. Həmcins üzvlərdə durğu işaretləri.

Əlavələr (izahedici söz). Əlavələrdə durğu işaretləri.

Məntiqi vurğu.

Grammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər. Xıtab və ara sözlər.

Cümlənin quruluşca növləri: Sadə və mürəkkəb cümlələr. Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin növləri. Tabeli mürəkkəb cümlə. Tabeli və tabesiz mürəkkəb cümlələrin bir-biri ilə müqayisəsi. Baş və budaq cümlə. Budaq cümləni baş cümləyə bağlayan vasitələr. Mürəkkəb cümlədə durğu işaretləri.

Vasitəsiz nitq.

Vasitəli nitq.

Yazı və onun növləri.

Azərbaycan ədəbi dilinin normaları (fonetik, leksik, qrammatik normalar).

Üslubiyyat. Üslublar.

Bədii üslubun xüsusiyyətləri. Sözün informativ və poetik funksiyası. Fərdi üslub. Bədii üslubda obrazılılığın yaradılması vasitələri (bədii təzad, ritorik sual, bədii xıtab, bədii nümunələrdə ixtisarlar).

Elmi üslubun xüsusiyyətləri. Sözün terminoloji funksiyası.

Publisistik üslubun xüsusiyyətləri.

Rəsmi-işgüzər üslubun xüsusiyyətləri. Rəsmi sənədlər və işgüzar sənədlər.

Məişət üslubunun xüsusiyyətləri. Nitq etiketləri.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında 18 iyun 2021-ci il tarixli 175 №-li qərarında əksini tapan bəzi qaydalar şagirdlərin keçmədikləri aşağı sinif dərsliklərində verildiyindən imtahanlarda bu mövzularla bağlı tapşırıqlardan istifadə edilməyəcək:

1. tərkibində *ae*, *ea*, *eə*, *əa*, *eo*, *üə*, *üə*, *au*, *ua*, *ue*, *uə* yanaşı saitlərinin işləndiyi sözlərin tələffüzü ilə bağlı;

2. tərkibində *ov*, *öv* hərf birləşmələri olan sözlərin tələffüzü ilə bağlı.

ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. S.Bektaşı, Y.Abdullayeva, S.Əhmədova. “Azərbaycan dili”. 5-ci sinif, Bakı – 2020.
2. H.Q.Abdullayeva, İ.A.Əfəndiyeva, M.Ə.Ələsgərova. “Azərbaycan dili”. 6-ci sinif, Bakı – 2021.
3. S. Bektaşı, Y. Abdullayeva. “Azərbaycan dili”. 6-ci sinif, Bakı – 2021.
4. S.Bektaşı, Y.Abdullayeva. “Azərbaycan dili”. 7-ci sinif, Bakı – 2022.
5. S. Bektaşı, Y. Abdullayeva. “Azərbaycan dili”. 8-ci sinif, Bakı – 2023.
6. S.Q.Bektaşı, A.İsmayılova. “Azərbaycan dili”. 9-cu sinif, Bakı – 2020.
7. N.Cəfərov, S.Q.Bektaşı, A.İsmayılova. “Azərbaycan dili”. 10-cu sinif, Bakı – 2022.
8. S.Q.Bektaşı. “Azərbaycan dili”. 11-ci sinif, Bakı – 2023.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. "Azərbaycan dili" (dövlət dili). *Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə olan ümumtəhsil müəssisələrinin şagirdləri, müəllimləri və Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahana hazırlaşanlar üçün vəsait.* – Bakı, 2022
2. "Azərbaycan dili". 5-11-ci siniflər üçün qiymətləndirmə tapşırıqları kitabçıları. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2023.
3. "Azərbaycan dili". Test toplusu. "Abituriyent" jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2023.